

Aygül OURBANOVA

AMEA Folklor İnstitutunun elmi işçisi

e-mail:aygul.qurbanova89@mail.ru



SİNTAKTİK PARALELİZMİN “DƏDƏ QORQUD” NƏSRİNİN RİTMİKLƏŞDİRİLMƏSİNĐƏKİ ROLU

Açar sözlər: “Kitabi-Dədə Qorqud”, sintaktik paralelizm, dastan, təhkiyə

Summary

THE ROLE OF SYNTACTIC PARALLELISM IN THE RHYTHMIZATION OF THE PROSE "DADA GORGUD"

Syntactic parallelism, which plays an important role in the rhythmicity of the prose of "Dada Gorgud", makes the narration more complete and memorable. Syntactic parallelism, one of the main elements that bring rhythm to the prose of "Dada Gorgud", is used to ensure that the sentences that make up the text are closely related to each other in terms of grammar and content. Sentences are based on similarity or identity in structure and content. In the narrative part of the saga we come across "single-stage", "two-stage", "three-stage" subtypes of parallelism. There are enough sentences consisting of parallel constructions within the text of the saga.

All types of syntactic parallelism - language-speech (normative-stylistic) parallelism, inter-sentence-textual parallelism, complete-incomplete parallelism, common word-common wordless parallelism, direct-opposite parallelism regardless of rare or often use in saga, ensures discipline in the text. Parallelism is the leading style in the work as a whole and individually, it is a style of writing that stimulates the main events.

Parallelism, which can be considered as one of the leading features of the performance in the saga, frees the story from chaotic complexity by performing a very important function in all its aspects.

Key words: "Kitabi-Dada Gorgud", syntactic parallelism, saga, narration

Резюме

РОЛЬ СИНТАКСИЧЕСКОГО ПАРАЛЛЕЛИЗМА В РИТМИЗАЦИИ ПРОЗЫ «ДЕДЕ ГОРГУД»а

Синтаксический параллелизм играет важную роль в ритмизации прозы «Деде Горгуда», делает его повествование более насыщенным и запоминающимся. Синтаксический параллелизм, который является основным элементом ритмичности прозы «Деде Горгуда», используется в тексте для тесной грамматической взаимосвязи и одновременно с точки зрения содержания обеспечивает взаимодействие их в предложении. Строение между предложениями строится на их содержании и схожести. В повествовательной части дастана можно встретить «одноступенчатые», «двухступенчатые», «трехступенчатые» полувида параллелизмов. Построенные в параллельных конструкциях внутри текста дастана, предложений ДОСтаточно много.

Все виды синтаксического параллелизма – язык – речь (нормативно-стилистические) параллелизмы, параллелизмы внутри предложений – внутри текста, полный – неполный параллелизм, словесный – общий бессловесный параллелизм, прямой – обратный параллелизм, все они обеспечивают в дастане широкие, и слабые с точки зрения содержательности неизменный порядок в тексте. В произведении параллелизм в целом и в отдельности в каждом бойе является ведущим стилем, усиливателем действий основных событий манерой письма в произведении.

Параллелизм, которого можно оценить как одного из ведущих особенностей исполнения дастана, он со всеми своими сторонами избавляет еще и от хаотических сложностей повествования, что является основным из его функций.

Ключевые слова: «Китаби-Деде Горгуд», синтаксический параллелизм, дастан, поэстновова

Мəsələnin qoyuluşu. “Dədə Qorqud” nəsrinin ritmikləşdirilməsində sintaktik paraleлизmin xüsusi rolü vardır. Sintaktik paraleлизm həm təhkiyəni xaotiklikdən qurtarır, həm də onun daha yaddaşalan olmasına xidmət edir.

İşin məqsədi. Sintaktik paraleлизmin “Dədə Qorqud” nəsrinin ritmikləşdirilməsindəki rolunu müəyyən etmək

“Kitabi-Dədə Qorqud”un poetik strukturundan danışarkən dastan mətninin ritmikləşdirilməsində olduqca əhəmiyyətli rol oynayan sintaktik paraleлизm mövzusuna ayrıca toxunulmalıdır. Dastan mətnində paraleлизm əslində çox mühüm bir funksiyani yerinə yetirir. Belə ki, sintaktik paraleлизm mürəkkəb cümlələrin komponentləri arasında məna əlaqələrini möhkəmləndirir. “Dədə Qorqud”un səciyyəvi üslub xüsusiyyəti də onun paraleлизm üslubunda yazılmışdır. Paraleлизm bütünlükə əsərdə və ayri-ayrılıqlıda hər boyda aparıcı üslubdur, əsas hadisələrə təkan verən ya-zılış tərzidir” (1, 102). Dastanda ifanın aparıcı xüsusiyyətlərindən biri kimi də də-yərləndirə biləcəyimiz paraleлизm bütün tərəfləri ilə həm də təhkiyənin dolğun, rəngarəng, bütün çalarları ilə yaddaşalan olmasına xidmət edir. Digər tərəfdən, sintaktik paraleлизm təhkiyəni xaotik mürəkkəblikdən qurtarır. Professor Kamil Vəliyevin də qeyd etdiyi kimi, ““Dədə Qorqud”un poetik sintaksisinin ağırlıq mərkəzi sintaktik paraleлизmin üzərinə düşür” (2, 43). Dastandakı “soylama”ların əsasını təşkil edən sintaktik paraleлизm dastanın “boylama” adlandırdığımız hissəsində də özünü göstərir.

“Dədə Qorqud” nəsrinə ritmiklik getirən əsas ünsürlərdən olan “sintaktik paraleлизm mətni təşkil edən cümlələrin bir-birilə sıx qrammatik və eyni zamanda məzmun baxımından əlaqəsini təmin etmək məqsədilə istifadə edilir. Cümlələrin bir-birilə quruluş və məzmunca eyniliyi və ya oxşarlığı üzərində qurulur. Bu halı cümlə səviyyəsində Xaosdan Kosmosa keçid kimi də qiymətləndirmək mümkündür” (3, 287). Dastandan bir neçə nümunəyə nəzər salaq: “Bayındır xanıñ yigitləri Dirse xanı qarşuladılar. Gətürüb qara otağı qondurdılar. Qara keçə altına döşədlər. Qara qoyun yaxnısından öñinə gətirdilər” (4, 24).

“Gecə yatırkən Qaracıq Çoban qara qayğulu vaqıq gördi. Vaqıqından sə-mərdi uru durdi. Qiyan gücü, Dəmir Güci- bu iki qardaşı yanına aldı, ağılıñ qapu-sını bərkitdi. Üç yerdə dəpə gibi daş yığdı, ala qollu sapanın əlinə aldı” (4, 38).

Tədqiqatçı A.M.Bəylərovanın da yazdığı kimi, sintaktik paraleлизm, yaxud konstruksiyalıların təkrarı dedikdə, bilavasitə bir-birinin ardınca gələn cümlələrin eyni sintaktik və intonasiya quruluşuna malik olması, yəni sözlərin deyil, bütövlükdə sintaktik modelin təkrarı nəzərdə tutulur (5, 118). Yuxarıda dastandan misal gətirdiyimiz nümunələrdə də bunu aydın şəkildə müşahidə etmək olur.

“Kitabi-Dədə Qorqud” müstəqil süjetin dastanlar toplusudur (6, 358). Bu toplunun tərkib hissəsi olan sintaktik paraleлизm bir çox hallarda eyni və ya oxşar quruluş və məzmun əhəmiyyəti kəsb etməsi ilə qarşımıza çıxır. Bu məqama toxu-

nan akademik Kamal Abdulla sintaktik paraleлизmin “birpilləli”, “ikipilləli”, “üç-pilləli” kimi yarımnövlərə ayırır və bu yarımnövlərin dastanın əsas təhkiyə forması təşkil etdiyini qeyd edir: “Birpilləli paraleлизm eyni və ya oxşar quruluş və məzmunə malik cümlələrin bir-birini sıx kontakt şəraitində izləməsidir” (3, 287). Dastan mətnində paraleлизmin bu növü ilə bağlı müşahidə etdiyimiz bəzi nümunələri diqqətə çatdırmaq istərdik:

“Böylə digəc ərənlər əvrəni Qanturalı yerindən durdı. Qırq yigidin yanına aldı. İç Oğuzı gördü, qız bulmadı, qayıtdı gerü döndi. Evlərinə gəldi” (4, 104).

“Kafiriñ arxasına əyər saldı, ağızına uyan urdu. Qolanını çəkdi, sıçradı, arqasına bindi. Ökcəsin ökcəsinə qaqqı, qapırğasın qarnına qavşurdu. Uyanın çəkdi, ağızin ayırdı, kafiri öldürdü. Çökdi, üzərinə oturdu” (4, 155).

Dastanda kifayət qədər geniş yer tutan birinci növdən fərqli olaraq “ikipilləli paraleлизmdə eyni və ya oxşar quruluşlar bir-birindən bir cümlə məsafəsi qədər uzaqlaşır, araya girən cümlələrin özü də paralellik prinsipi ilə formallaşır” (3, 287). Məsələn, “Qara polat uz qılıclar çalındı, yalmani düşdi. Üç yelkli qayın oqlar atıldı, dəmrəni düşdi.” (4, 50); “Bəglər Qazanla oğlının üzərinə at saldılar. Çevrə aldlılar. Cəmisi atdan enüb, Qazanıñ əlin öpdilər. Yürüyübən kafirə at saldılar, qılıc urdilar” (4, 163). Onu da qeyd edək ki, ikinci növün məntiqi davamı olaraq “üçpilləli paraleлизm paralel cümlələrin bir-birindən iki cümlə məsafəsi qədər aralanmasını nə-zərdə tutur” (3, 287). Yenə də “araya” girmiş cümlələr qoşa şəkildə bir-birilə paralellik münasibətində olurlar”. Məsələn, “Əyrəyi zindandan çıxardılar. Saç-saqqalını ülgüclədilər. Bir at, bir qılınc verdilər. Üç yüz kafiri də ona yoldaş qoşdular” (4, 289).

“Kitabi-Dədə Qorqud” dastanlarında rast gəlinən sintaktik paraleлизmi professor K.Vəliyev aşağıdakı bölgü əsasında təsnif etmişdir :

1. Dil-nitq (normativ-üslubi) paraleлизmi
2. Cümledaxili-mətnadxili paraleлизm
3. Tam-yarımçıq paraleлизm
4. Ortaq sözlü-ortaq sözsüz paraleлизm
5. Düz-əks paraleлизm” (2, 46).

Dil-nitq paraleлизminə hər boyun sonunda “Yum verəyim, xanım” formulundan sonra verilən alqışları misal göstərmək olar. “Yumlama”nın komponenti olan bu alqışlar da məhz paralel konstruksiyalı cümlələrdən təşkil olmuşdur.

Dastan mətninin daxilində paralel konstruksiyalardan təşkil olunmuş cümlələrə də kifayət qədər rast gəlirik. Birbaşa dastan mətninə müraciət edək: “Buğac bəg yerdən uru durdi, qara polat uz qılıcın belinə quşandı, ağ tozluca qatı yayını əlinə aldı, altun cidasın qoluna aldı, bədəvi atını tutdurdı, bütün bindi. Qırq yigidin boyına aldı, babasının ardınca yortub getdi” (4, 34), ““Baba” deyü ağlatdılar, “ana” deyü bozlatdılar” (4, 84) və s. bu kimi nümunələr cümlədaxili-mətnadxili paraleлизmə aiddir.

Tam paraleлизmdə, adından da bəlli olduğu kimi, “paraleлизmin tamlığı qorunur, tam paraleлизm həm cümlədaxili, həm də mətnadxili ola bilir. Cümledəki paraleлизm komponentləri çox olduqda, onun üzvlərinin hər biri sadalayıcı intonası-

ya ilə deyilir. Çox vaxt belə tam paralelizmlərdə oxşar proseslər sadalanır və üzvlər arasında ardıcılıq əlaqəsi özünü göstərir” (2, 56). Tam paralelizmə aid nümunələrə baxaq: 7okmmm “Qarşu yatan qara dağdan oğlana yaylaq verdi. Qaraqcı yüksək atdan təvlə verdi. Ağca yüzlü oğluna ağca qoyun şülen verdi” (4, 143), “Hələ Qazanı gətürdilər, Tumanın qalasında bir quyuya biraqdılar. Quyunuñ ağızına bir dəgirmən daşı qoqları” (4, 155) və s.

Tam paralelizmlə yarımcıq paralelizmi müqayisə etdikdə belə bir nəticəyə gəlirik ki, “yarımcıq paralelizm tam paralelizmdə gözönünlən üç şərtin hər hansı birinə əməl etmədikdə yaranır” (2, 57). Fikrimizi izah etmək üçün yenidən dastan mətninə müraciət edək: “Mərə, geyimim gətürün, oğlum geysün! Al ayğırım gətürün, oğlum binsün!” (4, 140) cümlələrinəndə tamamlıqların biri təyinlə, biri isə təyinsiz işlənmişdir, yəni üzvlərin sayının eyni olması şərti gözlənilmədiyindən tam paralelizm yarımcıq paralelizmlə əvəz olunmuşdur.

“Yigidiñ gözi bir dəñiz qulunu boz ayğırı tutdı, bir də altı pərli gürzi, bir də ağ toz atlu yayı tutdı” (4, 54), “Yegnək bu xəbəri eşidək yürügi oynadı, qara bağırsarsıldı” (4, 120) cümlələrinəndə də üzvlərin sayı eyni olmadığı üçün həmin nümunələri də yarımcıq paralelizmə aid edirik. Ortaq sözlü-ortaq sözsüz paralelizm də “Kitabi-Dədə Qorqud”da çox işlənen paralelizm növlərindəndir. Təbii ki, burada “ortaq söz” termini şərti mənada işlənmişdir. “Ortaq söz” dedikdə “ortaq komponent” nəzərdə tutulur. Yəni bu həm söz, həm söz birləşməsi, həm də cümlə ola bilər.

Əvvəlcə “ortaq sözlü” paralelizm nümunələrini nəzərdən keçirək: Dastanda bir çox yerdə işlənən “At ayağı külük, ozan dili çevik olur” (4, 27/ 47/ 105) epik haşiyəsində “olur” ortaq sözdür.

“Genə toy edib atdan ayğır, dəvədən bugra, qoyundan qoç qırdırmışdı” (4, 24) cümləsində “genə” və “qırdırmışdı” ortaq söz kimi işlənmişdir. “Genə” əsas sintaqm kimi cümlənin əvvəlində, “qırdırmışdı” isə əsas sintaqm kimi cümlənin sonunda işlənmişdir. Ortaq sözlü paralelizmə təkcə cümlə daxilində yox, həm də mətn daxilində rast gəlirik. Məsələn, dastandan aşağıdakı nümunəyə diqqət yetirək:

“Bazirganlar dəxi gecə-gündüz yola girdilər. İstanbula gəldilər. Dan-dansux ilə yaxşı ərəməşənler aldılar. Baybörəniñ oğlyçun bir dəñiz qulunu boz ayğır aldılar. Bir ağ tozlu qatı yay aldılar. Bir dəxi altı pərli gürz aldılar. Yol yarağın gördilər” (4, 53) Burada “bazirganlar” mətn daxilində işlənən ortaq sözlü paralelizmə aididir. Ortaq sözsüz paralelizmdə, adından da bəlli olduğu kimi, ortaq söz iştirak etmir, lakin onu asanlıqla təsəvvür etmək və ya bərpa etmək olur. Məsələn, “On altı yıldır kim, Oğuz içindən getmiş idik. Dan-danışux kafir malin Oğuz bəglərinə gətürür idik. Pasnik Qara Dərvənd ağızına düş vermiş idik” (4, 53) cümlələrinin heç birində cümlənin mübtədası (“biz” əvəzliyi) işlənməsə də, onu asanlıqla bərpa etmək olur.

Yaxud “Qalqan yapındılar. Gürzərin umuzlarına urdılar, qapuya gəldilər; birər gürz urub qapuyı ovatıldılar, içəri girdilər. Bulduqları kafiri qırdılar. Dil çıqartmadılar. Malını yağmaladılar. Çəri üzərinə gəldilər, qondılar” (4, 160) cümlələrinəndə əvvəl gələn hissədən aydın olur ki, “on altı yigit” bu cümlələrdə buraxılmış ortaq komponentdir.

“Kitabi-Dədə Qorqud”da rast gəlinən paralelizm növlərindən biri də düz-əks paralelizmdir. Düz paralelizmdə, adından da göründüyü kimi, paralel komponentlər müvafiq sıra ilə düzülür. Düz paralelizmə aid nümunələr dastanda kifayət qədərdir. Məsələn, “Ac görse, doyurdu; yalıñ görse, donatdı” (4, 26), “Dəpə kibi ət yiğdi, göl kibi qızıız sağdırdı” (4, 26), “Qara-qara dağlardan xəbər aşdı. Qanlu-qanlı sulardan xəbər keçdi” (4, 146) və s. kimi nümunələr düz paralelizmə aiddir.

Sintaktik paralelizmin bir növü olan əks paralelizmdə isə bir-birinə paralel komponentlər, yəni cümlələr əks sıra ilə düzülür. “Xiazm” (3, 287) termini ilə də adlandırılan sintaktik paralelizmin bu növünün bütün tələblərinə cavab verən nümunələrə dastanda rast gəlmirik. K. Abdulla bunu həmin növün əsasən yazı dilinə aidliyi ilə, dastan dilinin isə daha çox şifahi üsluba yaxın olması ilə əlaqələndirir (3, 287). Dastanda zəif xiazma aid yalnız bir nümunə ilə qarşılaşırıq. Həmin nümunəyə baxaq: “Nə gördü, sultanım?! Gördi gög çayırını üzərinə bir qırmızı otaq dikilmiş” (4, 55) cümləsi dastanda zəif xiazma aid yeganə nümunədir.

İşin elmi nəticəsi. “Kitabi-Dədə Qorqud”dakı nəzm parçalarında olduğu kimi, nəşr hissələrinin ritmikləşdirilməsində də sintaktik paralelizmin xüsusi rol vardır. Təhkiyədəki xaotikliyi nizam-intizama tabe edən sintaktik paralelizmin bütün növləri, istər dastandakı geniş, istərsə də zəif iştirakına baxmayaraq bütövlükdə mətinin daha sabit nizam-intizamını təmin edir, komponentlərin müvafiq ardıcılılığı isə həm cümlə, həm də mətn daxilindəki struktur və məna əlaqəsinin qorunmasını nəzərdə tutur.

İşin elmi yeniliyi. Məqalədə dastan mətninə əsaslanmaqla sintatik paralelizmin bütün yarımnövlərinin “Dədə Qorqud” nəşrinin ritmikləşdirilməsindəki roldan bəhs olunmuşdur.

İşin tətbiqi əhəmiyyəti. “Dədə Qorqud” nəşrinin öyrənilməsində istifadə oluna bilər.

ƏDƏBİYYAT

1. Əlibəyza E.M. Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları. Bakı, Elm, 2007, 188 səh.
2. Vəliyev K. Azərbaycan dilinin poetik sintaksisi. Bakı, ADU-1981, 76 səh.
3. Dədə Qorqud lügəti. Ensiklopedik lügət. Öndər nəşriyyat, Bakı, 2004, 368 səh.
4. Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Bakı, “Öndər nəşriyyat”, 2004, 376 səh.
5. Bəylərova A.M. Bədii dildə üslubi fiqurlar. Bakı, Nurlan, 2008, 212 səh.
6. Qafarlı Ramazan. “Kitabi-Dədə Qorqud”un quruluşuna dair. Azərbaycan qorqudqüsənliyi. Bakı, Elm və təhsil, 2020, 360 səh.

